

## QARABAĞDA HEYVANLarda HELMİNT OFAUNANIN FORMALAŞMASININ SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Saleh Məhərrəmov

Naxçıvan Dövlət Universiteti

Heyvanlarda helmintofaunanın formalışı zonanın abiotik və biotik amillərindən asılıdır. Abiotik amillər kimi havanın temperaturu, isti günlərin davametmə müddati, ərazinin günəş şüaları ilə şüalanma dərəcəsi, nəmlilik, torpağın temperaturu, bitki örtüyü, tərkibi – mineral, turş maddələrin miqdarı, şoranalma dərəcəsi helmintlərin yumurta və sürfələrinin və onların aralıq sahiblərinin xarici mühitdə yayılmasında xüsusi rol oynayır. Biotik amillər dedikdə zonanın bütün canlıları aləmi nəzərdə tutulur.

Müəyyən ekoloji ərazilərdə heyvanların helmintofaunasının formalışı zonadakı su mənbələrinin, otlqların, ətraf mühit obyektlərinin ekoloji-parazitoloji qiymətləndirilməsi, helmintoz invaziya törədicilərinin dövrriyyəsində onlarının rolunun müəyyən edilməsi olmaqla elmi və praktik əhəmiyyət daşıyır.

Qarabağın təbii-iqlim amillərini kənd təsərrüfatı və çöl heyvanlarının, quşların parazitlərinin inkişafı üçün əlverişli hesab etmək olar. İsti yay, atmosfer yağışları və nisbətən yumşaq qış helmintlərin xarici mühitə töküldən yumurta və sürfələrinin, eyni zamanda biohelmintlərin aralıq və əlavə sahiblərinin dövrriyyəsinə və invaziyanın xarici mühitdə qalmasına əlverişli şərait yaradır. Yüksək dağlıq ərazilərin otlaq sahələri invaziyanın inkişafı üçün əlverişli olmama da, aran ərazilərdə yoxluymuş heyvanlar alp, subalp çəmənlilikləri çirkənləndirir. Düzənlik ərazilərin ekoloji amilləri trematodluların, dikroseliaların, monieziaların, strongilyatların xaricə töküldən yumurta və sürfələrinin, eyni zamanda biohelmintlərin aralıq, əlavə sahiblərinin inkişafı üçün əlverişlidir.

Qarabağ zonasının helmintofaunasını yenidən işləmək məqsədilə heyvanlardan təzə kal nümunələri götürüb yumurta və sürfələrinə görə müayinə etməklə yanaşı, torpaq, bitki, su, yem nümunələri, eyni zamanda aralıq və əlavə sahibləri də toplayıb helmintooskopik, helmintolyarvoskopiki üsullarla analiz etmək lazımdır. Helmintlərin növ tərkibini müəyyən etmək üçün məcburi istifadə üçün kəsilmiş heyvanlardan götürülən helmintlər təyinedicilər vasitəsilə orqanoleptik və mikroskopik müayinə edilməli və bununla da zonanın helmintoloji cədvəli tərtib edilməlidir. Eksperimentlərin nəticələri müxtəlisf müasir proqramlarla statistik işlənməlidir.